

TƏSVİRİ

[Rack ilə bambuk çay](#) yüksək gücü Sinklənmiş polad çərçivə edilir.

Elek saf təbii üst qat bambudan hazırlanmışdır, hər dəsti 110 sm diametrli cəmi 20 ədəddən ibarətdir.

Əsasən çay yarpaqlarının qurumasını sürətləndirmək və sonrakı istehsal və emalını asanlaşdırmaq üçün altındakı havalandırma delikləri olan təzə yığılmış çay yarpaqlarını yerləşdirmək üçün istifadə olunur.

Qara çay, yaşıl çay, oolong çayı, İvan çayı, bitki çayı və s kimi hər cür çay istehsalına uyğundur.

Bambuk dərisinin üst təbəqəsi çaya zərər vermədən və çirklənmədən istifadə olunur. Orijinal çay hazırlama avadanlığı çayın mahiyyətini bərpa edir.

Fərqli müştərilərin ehtiyaclarını ödəmək üçün. Elek üçün, bütün bambuk ələk, bütün paslanmayan polad ələk və bambuk kənarlı paslanmayan polad mesh ələk təmin edə bilərik.

AVANTAJI

1. Çərçivə güclü daşıma qabiliyyətinə malik yüksək dayanıqlı sinklənmiş polad borunu qəbul edir
2. Rəf qatlana bilər, buna görə qatlandıqda yer tutmur
3. Rəfin altındakı çarxlar, hərəkət etmək asandır
4. Bambuk ələk saf təbii üst təbəqə bambukdan istifadə edir, həşərat yoxdur
5. Orijinal çay hazırlama vasitələri, çayın mahiyyətini bərpa edir
6. Davamlı, nə qədər hamar olsan, keyfiyyəti bir o qədər yüksəkdir
7. Altdakı mesh, yaxşı havalandırma, çay yarpaqları quruyur daha bərabər

TƏTBİQ

[Fresh Tea Leaf Wither Rack](#) , qara / yaşıl / oolong / ağ / qaranlıq / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	17-24 Saat
Yaşıl çay	1-3 Saat
Oolong Çayı	Təxminən 12 Saat
Ağ Çay	48 saatdan çox
Bitki mənşəli çay	1-3 Saat

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

Çay quruyan raf xüsusiyyətləri:

Model	DL-TQJ-20
-------	-----------

Tepsinin apı	110 sm
Qatlar	20 qat
Lay hündürlüyü	12 sm
Tepsi materialları	Təbii bambuk
Çərçivə materialları	Polad

Paslanmayan poladdan hazırlanan bütün qabları və rafları da təmin edə bilərik.

Ətraflı məlumat



Çay quruyan raf qatlana bilər, çay mövsümünün sonunda bükülə bilər, buna görə yer tutmur, burada rahat hərəkət üçün rəfin altındakı təkərlər var.



Çay qurutma paletləri təbii bambuk dərisindən hazırlanır, bambuk çayda suyu udur, buxarlanma sahəsini artırır və quruma müddətini sürətləndirir.



Yüksək temperatur və rütubət sahəsindəsinizsə və bambuk küfündən narahat olsanız, paslanmayan poladdan quruyan paletləri təmin edə bilərik.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 10520033767

Tea Wither Rack DL-TQJ-20

Layers : 20 Layers
Diameter : 118 cm
Materials : Bamboo
For All Kinds Tea



Capacity 2.5 kg per tray
Capacity 50 kg per rack

Natural Bamboo Products **L:125cm W:125cm H:240cm**

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓